

Milli Məclisin iclasında

2018-ci ilin dövlət büdcəsi təsdiq olundu

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasın gündəliyinə 31 məsələ daxil edilmişdi. Onların sırasında 2018-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan layihələr də var idi. İclası açıq elan edən Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, ölkəmizdə mühüm beynəlxalq tədbir keçirildiyi üçün hökumət üzvləri iclasda günün ikinci yarısında iştirak edəcəklər. Bu səbəbdən də dövlət büdcəsi və büdcə zərfinə daxil olan sənədlər günün ikinci yarısında müzakirə olunacaq.

İclasda ilk olaraq “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul olundu. Sonra iclasda Azərbaycanla bir neçə ölkə və beynəlxalq təşkilat arasında imzalanmış sənədlər ratifikasiya olundu.

İclasda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi də üçüncü oxunuşda müzakirəyə çıxarıldı. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli sənədlə bağlı məlumat verərək bildirdi ki, ikinci oxunuşdan fərqli olaraq qanun layihəsinin 1-ci və 10-cu maddələrinə edilən əlavəyə görə, bütün məmulatlarından (siqaret), sulu qəlyan və elektron siqaretdən istifadəyə eyni zamanda xüsusi ayrılmış yerlər istisna olmaqla, motel, hostel, habelə fiziki şəxslərin gecələməsi və ən azı 24 saat ərzində qala biləcəkləri digər yerləşdirmə obyektlərində də icazə verilməyəcək.

Deputatlar bu sənədi parlamentin tarixində qəbul edilən ən əhəmiyyətli, vacib sənədlərdən biri kimi qiymətləndirərək müsbət rəy bildirdilər və qanun layihəsi üçüncü oxunuşda qəbul olundu.

Milli Məclisdə həmçinin Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında və “Dövlət borcu haqqında” dəyişikliklər edilməsi haqqında qanun layihələri təsdiqləndi. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, Vergi Məcəlləsinin 102-ci (Gəlir vergisindən azadolmalar və güzəştlər) maddəsinə edilən əlavəyə əsasən, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri və onların aparatlarının işçiləri rəsmi məşğulluqdan olan gəlir vergisindən azad edirlər.



Müzakirəyə çıxarılan sənədlər sırasında İnzibati Xətalər Məcəlləsində, “Kütləvi informasiya vasitələri haqqında” qanunda və “Telekommunikasiya haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri də var idi.

Bu sənədlərə edilən dəyişikliklər internet informasiya ehtiyatının və onun domen adının sahibi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması ilə bağlı cəzaların müəyyənləşdirilməsini nəzərdə tutur. Müzakirələr zamanı deputatlar dəyişiklikləri müsbət qiymətləndirdilər və sənədlər ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.

Sonra iclasda “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni qanun layihəsi ilk oxunuşda müzakirəyə çıxarıldı. Sənədi təqdim edən Milli Məclis Sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirdi ki, hazırda qüvvədə olan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi 1991-ci ildə qəbul edilib. Həcmcə kiçik olan sənəddə Silahlı Qüvvələrin ümumi anlayışı yoxdur. Yeni qanun layihəsində isə Silahlı Qüvvələrin təyinatı, idarə edilməsi və digər məsələlər öz əksini tapıb. Sənəd işlənilib hazırlanarkən ölkə Konstitusiyası, Hərbi Doktrina və Təhlükəsizlik Konsepsiyasının müddəaları əsas götürülüb. Qanun qəbul edildikdən sonra silahlı birləşmələrin siyahısı da bəlli olacaq.

Yeni qanun layihəsində maddələrin sayı da artıb. 5 fəsil, 16 maddədən ibarət olan yeni hərbi-hüquqi sənəddə silahlı qüvvələrin yeni formada təsnifatı verilir,

əsas vəzifələri sadalanır. Layihədə göstərilir ki, Azərbaycan Silahlı Qüvvələrində yeni silahlı birləşmələr yaradıla bilər. Qanun layihəsində silahlı qüvvələrin dinc, real təhdid, səfərbərlik və müharibə dövründə vəzifələri əksini tapıb.

Qanun layihəsi qəbul olunsaydı, 1991-ci ildə qüvvəyə minən “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun qüvvədən düşəcək.

Müzakirələr zamanı çıxış edən deputatlar Qüdrət Həsənzadə, Vahid Əhmədov, Tahir Kərimli, Sahib Aliyev, Elman Nəsirov, Zəhid Oruc, Fəzail Ağamalı və parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov yeni qanunun qəbulunu vacib sayaraq qeyd etdilər ki, sənəddə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, əsas vəzifələri, idarə olunması və hərbi quruculuq məsələləri nəzərdə tutulur. Deputatlar həmçinin sual və təkliflərini də səsləndirdilər.

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov həmkarlarının suallarını cavablandıraraq bəzi təkliflərin ikinci oxunuş üçün keçiriləcək müzakirələrdə nəzərə alınmasının mümkünlüyünü vurğuladı. Bundan sonra “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi.

İclas qısa fasilədən sonra gündəlikdəki digər məsələlərin müzakirəsi ilə davam etdirildi. Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı qaldırılan məsələlərə baxılması üçün hökumətə dekabrın 1-dək vaxt ayrılmışdı. Bu müddətdə deputatların irəli sürdükleri təkliflərə baxılıb.

Çıxış edən maliyyə naziri Samir Şərifov öncə bildirdi ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, gələn il üçün Azərbaycanda ehtiyac meyarı 14 manat və ya 12 faiz artırılaraq 130 manata çatdırılıb. Onun sözlərinə görə, ehtiyac meyarının artırılması Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə diqqətinin sübutudur. Maliyyə naziri onu da qeyd etdi ki, Prezident İlham Əliyevin tapşırığı ilə eşitmə və ürək qüsurlu uşaqların müalicəsi üçün 4 milyon manat vəsait ayrılıb.

Maliyyə naziri daha sonra bildirdi ki, deputatların təklifləri araşdırılıb və dövlət başçısının tapşırığına əsasən, bir sıra istiqamətlər üzrə xərclər artırılıb. Belə ki, 2018-ci ilin dövlət büdcəsindən siyasi partiyalar üçün nəzərdə tutulan vəsait 20 faiz və ya 500 min manat, QHT-lərə ayrılan vəsait isə 600 min manat artırılıb. Həmçinin gələn il üçün Milli Məclisin saxlanma xərcləri 1,2 milyon manat artırılıb.

Bundan başqa, Təhsil Nazirliyinin sair xərclər mədəsinə nəzərdə tutulmuş vəsaitin 46 milyon manatının təyinatı dəyişdirilərək tələbələrə verilən təqaüdlər xərc maddəsinə yönəldiləcək. Prezident İlham Əliyevin tapşırığı əsasında bir sıra təşkilatların da büdcələri üzrə xərclərin artırılması üçün əlavə vəsait ayrılacaq.

Beləliklə, bəzi istiqamətlər üzrə xərclərin artırılması nəticəsində 2018-ci ilin dövlət büdcəsinin xərcləri ilkin proqnoza nisbətən 141,3 milyon manat artırılaraq 21 milyard 47 milyon manata çatdırılıb. 2018-ci ilin dövlət büdcəsinə edilən artımlar Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsində də artımlara gətirib çıxaracaq. Bu məqsəd üçün tələb olunan vəsait dövlət büdcəsinin mərkəzləşdirilmiş xərc-

lərindən muxtar respublika-ya nəzərdə tutulan dotasiyanın artırılması hesabına təmin ediləcək.

Maliyyə nazirinin məlumatından sonra Milli Məclis Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinə, Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsinə, İşsizlikdən sığorta fondunun 2018-ci il dövlət büdcəsinə, Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumunu, Azərbaycan Respublikasının 2018-ci il üçün ehtiyac meyarının həddini, Milli Məclisin və Hesablama Palatasının 2018-ci il üçün xərclər smetasını təsdiq etdi.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Pasportlar haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Dövlət rüsumu haqqında” və İnzibati Xətalər Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələrini müzakirəyə təqdim etdi. Qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanunda vətəndaşların şəxsiyyət vəsiqələrinin və xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və korlanması ilə əlaqədar yenidən verilməsinə görə rüsum dərəcələrinin müəyyən edilməsi nəzərdə tutulmuşdur. Müvafiq dəyişikliklərin məqsədi isə dövlət xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsindən ibarətdir.

Qanun layihələri təsdiq olundu.

İclasda son olaraq Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində və Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə edildi. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, təklif olunan dəyişikliklər Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı müvafiq sərəncamının icrası ilə əlaqədar qanunvericiliyə edilən dəyişikliklərlə əlaqədardır.

Müzakirələr zamanı deputatlardan Elmira Axundova, Qüdrət Həsənzadə, Zəhid Oruc, Bəxtiyar Əliyev, Siyavuş Novruzov layihə ilə bağlı fikirlərini bildirdilər. Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirdi ki, bu yaxınlarda Cinayət Məcəlləsinə inqilabi dəyişikliklər edilmişdir. Bundan irəli gələrək Cinayət Prosessual və Cəzaların İcrası məəcəllələrində də dəyişikliklər edilməsi zərurəti yaranmışdır. Gələcəkdə digər qanunlarda da dəyişikliklər ediləcək. Yekunda qanun layihələri təsdiq olundu.

Rəşad BAXŞƏLİYEV,
Rəşad CƏFƏRLİ,
Fərman BAĞIROV (foto),
“Azərbaycan”